



NƏCİBƏ İLKİN

ATASININ GÜL BALASI

(hekayə)

Svetə talebo yoldaşlarının görüşüne bu dəfə qızları ilə gol-mışdı - özü də lap böyük sevincə. Çünkü belə görüşlər iki-tüç ildən bir keçirilsə də, bütün tələbələr bir yərə cəm olmuşdur-lar. İndi isə bütün qrup yoldaşları, rəhmətə gədenləri çıxmış şəhərə, görüşdə idilər. Şirin xatırələr bir-birini əvəz edirdi. Arada gözəl sağlıqlar deyilir, hozin müsiki səslənləri.

Bəzən insanı xoş duyguların qoynuna səsləyen, bəzənə keçmişin iztirablarını xatırlarından neğmələr bir-birini əvez et-dikcə Şahinin ohvalı da dayışır, görünü Svetadan çıkmirdi. Uzun illərin ayrılmışından sonra gənclik illərindən ondan aldığı sevgi nəşəsi yenidən yadına düşmüdü. Xoş anlar görünüün qabağında canlanılcə başı dumandanır, ona yaxınlaşmaq üçün fursat gözleyirdi. Diqqəti dəha çox cəlb etmək üçün arabi bir baməze səhəbələri, lətifələri ilə şəoniyyət gözellik qatır, gah da

görünü Svetadan çıkmadən sevgi şeirləri söyləyirdi. Nə-dən belə etdiyi heç özü də bilmir, üreyindən keçənləri söyləmək üçün fursat axtarırı. Məclis qızısında ona no vaxt ya-xınlaşğından özünün də xəbəri olmadı. Keçmişin nəşəsi pa-nıdayan gözələr ilə yenidən qadını ovsunlaşı, hələm sosle so-rusdu:

-Sveta, necəson? Öz aramızdır, heç doymışmışın ha... Hə-minkı kimi gözəlsən, canı yanmış, - o, bir qədər susub oləvo etdi, - amma qızların heç atalarına oxşamırlar.

Sveta əli ilə onun ağızını tutdu, piçılıt ilə:

-Şahin, indi onun vaxtı deyil. Bilirəm niyə maraqlanırsan, vaxtı goləndə bilorsan, - dedi.

Musiqi sodaları restoranı bürümüşdü. Bəlkə də görüşlərin heç biri belə gözəl keçməmişdi. Hamı rəqs edirdi. Sveta Şahin-nin qollar arasında sanki hor şeyi, hətta qızlarını da unutmuş-du. Ağzını Svetanın qulağına dayayan Şahin yenidən söze başla-di:

-Ho... Sveta, danış görək keçmişindən. Amma bir şeyi de-səm, mənə açıqlanma ha...

-Yox, Şahin səni həmişə çox sevmişəm. Nəcnim ki, əlim sənənə çatmadı. Uzaq döşdük. İldə bir dəfə görüş iso bizi bos

etmədi. Nə desən, xətrimə dəyməz. Axi sən qəlbimdə ayrı bir iz qoymusan.

- Eybi yox, bu da bas idi.. Sadəcə onu demək istayırdım ki, - o susdu, sonra yenidən sözə başladı, - sənən çox adamlı əyləndiyini bildirdim. Sənə olan hislerim tamam fəqli idi. Bir neçə dəfə görüşsək də, səndən tez uzaqlaşmaq istedim. Dolı eşqinə duyurdum. Hiss etdim ki, mən də sənə bağlanıram. Yax-şı ki, uzaqlaşa bildim, yoxsa...

- Yoxsa, ne?

Şahin söhbəti deyismək istədi:

-Sveta, xətrinə dayəmosın, siz erməni qızları adamı elə to-ra salırsınız ki, çıxməq olmur. Bu məqsəddim, sevgidimi, an-laşmaq çətin olur. Arma, öz aramızdır, bu, sevgidən çox... ar-aşın özün bilirsen. Bizim qızlarda iso ekşina...

-Mən o vaxt səni öz toruma sala bilmədim. Heyif siləni-rom.

Svetanın qəh-qəhə ilə dediyi bu söz Şahinə xoş geldi.

-Nə yaxşı ki, o tora düşməniş... Siz erməni qızları öz kişilərinizdən çox türk kişilərənən meyillişiniz. Axi niye?

-Sevgini milliloşdırma də, Şahin. Sevgi insanın içindən gelir. Biziñsə türk kişilərənən meyillənmeyirmizsin dənüşün-düyündən də çox başqa tərəfləri var,- Sveta ona daha bərk si-ğındı, - gal bi barədə damışmayaq, keçmiş sevgimizin ətrini alaq bir-birimizdən.

-Monim üçün bu sevgi yox, öslindi soninlə əylənmək idi, gözəl Sveta. Axi sən hamının sevgilişini ola bilməzdin.

-Orası doğrudur. Men də bilirəm kiminlə əylənmək lazımdır. Axi sən da savadlı, hom da şux qamotlı idin.

-Aha, aydınndır. Bax, məqsədinin üstünlüdü indi golirson. De-moli, erməni qızları yaxşı toxumluq axtanırlar.

Sveta səsməyə üstünlük verdi. Yenidən Şahinin qollar arasında uyuđu. Birdən gözələri qrup yoldaşları Seymuruñ vo Şahin quçağına sığınib rəqs edən qızlarına sataşdı. Öz-özü-ne:

-Eybi yox, qoy gözələri açıq böyüşünər, - deyib rəqsinə da-vam etdi.

Şahin qrup yoldaşlarına göz vuraraq üzünü Svetaya tutdu:

-Nödənsə qızlarını sizin millətə oxşada bilmədim. Ərinin yaxşı taniyirdim, taksisine o qədər minmisi kİ, sənini, - o bu sözü xüsusi intonasiya ilə dedi.

Sveta güñümündü:

-Hə, cədir... eləcəz qalib ona getdim. Əvvəlcə sağı rədd etdirdim. Toyumuza qədər eməlli-başlı bəyümüşü. Toyumuzdan az sonra iş yerində Kislovodsk şəhərinə gönəldirdim. Sərbəst olmaq üçün ərimin mənimlə getməsini istəmedim...

Orada bir oglanla tanış oldum. Azərbaycanlı idi. Bir-birimiz çox sevdik. Fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Hər gün sevgi dolu günlər yaşayırıq. Mən ondan hamilə qaldım...

Geri qaydanda hamilə olduğumu bilən ərim çox sevindi. Hə, nə issa qızım oldu. Bayaq sənə göstərdiyim böyük qızım heqiqi atasının davamçıdır, riyaziyyat-fizika fakültəsində təhsil alır. Cox savadlıdır.

Sveta bu sözləri deyib yenə ürəkden güldü. Şahin də ona qoşuldu.

-Hə, deməli atasının gül balası...

-Ha, Şahin neymim ki, öz atasından olsayı, şofer olacaqdı da... Ha-ha-ha...

-Ay soni... Coxbilmışen, coxbilmiş... Sizin bu "savadınız" bizde heç vaxt olmadı da...

-Sənə əlim çatmadı, birini də sendən düzəldəsi idim...

-Bəs o biri qızın kimindər?

Sveta yenidən qoh-qəho çökdi, bir az toxdayandan sonra dedi:

-Hə, ezzim. Böyük qızım olandan iki il sonra yenə tek-milliətdirmə institutuna göndərildim, bu dəfə issa başqa şəhər. Xəstəxanada olarkən bir həkim oglanla tanış oldum.

O da azərbaycanlı idi. Nəzərlərini məndən çəkmədiyiň gördüm. Tez bir zamanda ona eله alişdik ki... Hər gün görüşməyo başladıq. Bir ay tamam olanda geri döndüm. Bax bu qızımı hamilə qalmışdım. İndi o da həkim olmağa hazırlaşır.

-Bəs yoldaşından övladın yoxdu?

-Yooox, bə vacibdi məgor?! Axi bayqa özün yaxşı söz dedin: gözəl, yaraşlıq, savadlı toxum.

Her ikisinin güllüyü salonu başına almışdı: özələmlərinidə idilər.

Birdən Sveta başını azacıq qaldırb pıçıldadı:

-Yoldaşım hələ də elo bılır ki, uşaqlar ondan dir. Amma arada zarafata salıb deyir:

-Sveta, öz aramızdı, o qədər orda-burda oldun ki, uşaqları da menə oxşamadı ey. Mən issa güliürüm....

Şənlik başa çatmaq üzrə idi. Şənliyi tuşkil edən Vasilin kobud səsi cəsildiləndə hamı susdu. O:

-Hə, dostlar, növbəti görüşümüz gölən il bu vaxt yenə burda olacaq, - deyib hamını xatırı şokıl çəkdirməyə dovət etdi.

Sveta Şahindən qopmaq istəmodi, şokıl çəkdirəndo do onunla yanaşı dayandı. Bunu görən Şahin onun qulagına pr-

çıldadı:

-Sveta, evdə orə gedəsi qızum, evlonası oğlum var axı. Holo yoldaşımı demirəm.

Sveta el çəkmək istəmədi, nazlandı:

-Gəl qızlarımından birini oğluna al, nə olar. Son də rahat gəlib-gedəsən bizi.

Şahin təlobəlik illərində olduğu kimi bərdən çılgınlığındı:

-Son da? Birce o qalmışdı ki, bir erməni fahisinən qızını oğluna alıb deyə lag cəsnilər?

Sveta özünə ciddi göstərmək istədi:

-Mən fahise deyiləm, mənim ərim var. Sadəcə özən-nunlarımızla hərəkət cədirəm və anla ki, bütün erməni qızları bələdir.

-Ha da. Sizde əri olanlar min oyundan çıxsı da, fahise olmurlar. Çünki peysor "kişilər" var, - Şahin bərkədən güldü.

-Biz öz kişilərimizdən heç zaman uşaqları dəyirmir. Türk kişiləri mərd, qorxmaz, olduğu üçün, genimizi dəyişdirmək isteyirik. Bu bize çoxdan tapşırılmış bir iş, xüsusilə müslümlərin keçdiyi heyat dars olub. Mən dərsimi yaxşı aldım və vəzifəmin öhdəsindən layiqincə geldim. Bundan bələ yalnız öz kəfisim üçün yaşayacam. Məni düşündürən əsas qızlarının taleyi.

Şəkil çəkdirəndən sonra Şahin Svetanı yola salmaq üçün onlara yaxınlaşdı. Sveta da, qızları da sorxə idilər. Onlar üçün taksi saxlaşdırmaq şəhərə davət etdi. O, dostları ilə sağolışlaş maşına eyləşdi. Ünvanı eşitdikdə Şahin çəşib qaldı:

-Orda hansı binada?

-10-cu binada.

-Axı, o evlər xüsusi adamlar üçün tikilmişdir. Orda nə eçəb ev alıbmısınız?

-Onun da bir tarixi var.

-Gizlətmə de....

-Düşəndə deyərəm.

Şahini dəhşət bürüdü. Sveta yanındakılara əhəmiyyət verən vərəmdən dedi:

-Ha, Şahin bilirom sənin üçün çox maraqlıdı. Bizim rektor - Niyaz Qasimoviç yaxşı taniyirdin?

-Bəli, əlbette.

-Bir gün manı çağırıldı kabinetinə. Eşq elan elədi. Ertəsi gün saat 3-dən oon otagında gördük. Mənim bakırəliyimi pozan o oldu. Bir-icə dəfə görüşüdüdən sonra məndən ayrılmıştı. Dedin ki, uşaqları qalmışları. Əgər manı qadının kimi qobul etməson, şikayət ərizəm hazırlıdır. O, çox qorxdu. Mən qədər yalvarsa da, uşaqları abort etdirmədim. Uşaqlaşlıq bi binadan ev istədim və aldirdim.

Şahin dodaqlarını gəmirdi, zorla bu sözləri deyə bildi:

-Ay son! Erməni qancıqları...

Sveta heç nə olmamış kimi sözüne davam etdi:

-Elo demə, biz, erməni qadınları, sevenlərimizə istədiyi-mizi alana qədər vəfəli oluruk. Bu da bizim qanunlarımızdən biridir. Belə olmasayıd, sizin on yaxşı kişilərinizin arvadı, on yaxşı vəzifəde olanlarınızın məşqəsi olmazdı. Hər şeyi: gözəl evlər, bərəkətli torpaqları belə olda etmişik.

Hələlik, sağ ol. İmkənanı olsa, darixanda evo zəng elo, görüsək. Səni çox sevirəm...